



# “BU ROMAN NƏ ZAMANSA TARİXİ ROMANA TRANSFORMASIYA EDƏCƏK”

Bu yaxınlarda Əjdər Olun “Lo” canlı romanı işləyən tənqidçi Nərgiz Cabbarlı ilə professor Rüstəm Kamalın səhbətini sizə təqdim edirik.

### Nərgiz Cabbarlı:

- Rüstəm müəllim, artıq neçə illərdir ki, prosesin içindəsiniz. Yəqin, siz də tez-tez şahid olursunuz ki, tənqidçilərin davamlı olaraq təkrarladığı bir fikir var: Azərbaycandakı azadlıq hərəkatı, milli oyanış, siyasi proseslər romanımıza gətirilmədi. Düzdür, bəzən bu prosesin milli şüurun özündə yetişmədiyi, kənardan idarə olunduğu, SSRİ kimi bir imperianın dağıdılması üçün təşkil edildiyi və s. kimi mülahizələr də səsləndirilir. Amma nə fərqi var? Əsas o idi ki, bu proses, bu mərhələ xalqımızın tarixində yaşandı. Biz məhz onun məntiqi nəticəsi olaraq azadlığımızı qazandıq. Bir məqam da var ki, “bu hadisələr nəsrimizə heç gətirilmədi” də deyə bilmərik. Çünkü müayyən əsərlərdə, məsələn, Vidadi Babanlıının “Gizlinlər” romanında olduğu kimi, epizodik bir şəkildə meydana çıxması müşahidə edildi. Yaxud Afaq Məsudun “Azadlıq” romanında olduğu kimi, surrealist bir yanaşma ilə təqdimatını gördük. Əli Əmirlinin “Meydan”ında, Sabir Əhmədlidə var idi. Amma ümumilikdə

milli oyanış və azadlıq mücadiləsinin Azərbaycan ədəbiyyatında dolğun ifadəsinə, əhatəli təsvirinə rast gəlinmədi. Və... Nəhayət, belə bir roman yazılıdı. Əjdər Olun “Lo” romanı. Sizcə, o nə dərəcədə prosesi ifadə edə bildi?

### Rüstəm Kamal:

- Əvvəla, sizinlə tam razıyam ki, Azərbaycan xalqının tarixindəki kritik məqamlar, ciddi dönüş nöqtələri nəşrimizdə öz əksini çox az tapıb. Özü də nəzərə alaq ki, bu cür kritik məqamlar XX əsrдə Azərbaycan tarixində bir neçə dəfə baş verib, onlardan biri 1918-ci ildə baş verib. Bu elə bir məqamdır ki, millət özündə dövlət qurmaq, dövlət yaratmaq enerjisi hiss edirdi. Axi dövlət qurmaq akti özü də yaradıcılıq aktıdır. Bir dövlət bir millətin möhtəşəm və mükəmməl yaradıcılığıdır. Müşahidə etdikdə görürük ki, o dövrдə ədəbiyyatımızda bir patetika olub. Türk əsgərini salamlamaq, istiqlalın vəfsi milli poeziyanın əsas motivləri idi...

### N.C.:

- Daha dəqiq desək, ümumilikdə ədəbiyyatımızda deyil, hadisələrə çevik reaksiya verən poeziyamızda...

### R.K.:

- Bir də publisistikamızda. Bu gün əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan publisistikasının ən mükəmməl formasının

yaranmasında büyük rol oynadı. İstər siyasi esseistikada, istərsə də bədii publisistikada... Həmin dövrdə yaradıcılıqla məşğul olanların, qələm sahiblərinin, sonra mühacirətə gedənlərin əsərlərinin oxuyursan, görürsən ki, səviyyə çox yüksəkdir. Bu, milli məfkurənin və özünüdərkin, millət sevgisinin yüksək səviyyəsindən irəli gəlirdi. Əhməd bəy Ağaoğlu, Mirzəbala Məmmədzadə, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Ceyhun Hacıbəyli, Ömər Faiq Nemanzadə... –milli publisistikyanın altın dövrü.

**N.C.:**

– Məncə, təhsildən də daha mühüm və başlıca səbəb – onların ideoloji mübarizəyə qoşulmaları idi. Axi publisistika bu mübarizədə aktiv iştirak üçün hər cür təsir imkanlarına malikdir.

**R.K.:**

– Haqlısınız. Publisistikamız o ictimai – siyasi, mədəni kataklizmlərin, etnik toqquşmaların içərisində yaranırdı. Təxminən eyni mənzərə XX əsrin 90-cı illərində də təkrarlandı. XX əsrin əvvəllərində yaranan publisistik mətnlərin bədii – ritorik energetikası tamam fərqli idi. Milli fədakarlıq, türkçülük, istiqlal duyğuları o qədər səmimi və güclüdür ki...

**N.C.:**

– Əvvəlcə sadaladığınız insanların yaradıcılığını təklikdə götürdükdə isə onlar bədii ədəbiyyatın bir hissəsinə çevrilə bilir. Müəyyən mənada raziyam...

**R.K.:**

– Çox istərdim ki, onların yaratdığı əsərlər dərsliklərdə bədii mətnlər kimi öyrənilsin. M.Ə.Rəsulzadənin “Əsrimizin Siyavuşu”ndan tutmuş, N.Nərimanovun “Oğluna məktubları”na, Ə.Hüseynzadənin və Ə.Ağaoğlunun fəlsəfi məqalələrinə qədər bu nümunələr bədii mətnlər kimi tədqiq edilməlidir. Özü də yüksək səviyyəli ədəbiyyat... Amma bu günün media mətnlərində sanki aqressivliyin, kinayənin dozası çoxdur, bir qədər dağdırıcı ruhdadır... Köşə yazılarına sarkazm və kinayə gübrəsi çox hopdurulub. Hansı mətnlədə, hansı ədəbiyyatda kinayə dozası çoxdursa, onun bədii mətn kimi saxlanma müddəti də azalır.

**N.C.:**

– Əgər cəmiyyət dəyişməyibsə, onda necə? Məncə, burada mübahisəli məqam var. Bu gün bizim üçün hələ də aktual olan satirik mətnlər mövcuddur.

**R.K.:**

– Bəli, ilk baxışdan satirik mətnlərin “saxlama müddəti” elə də uzun olmur. Amma biz hələ də “Fəhlə, özünü sən də bir insanmı sanırsan” şeirini əzbər deyirik.

**N.C.:**

– Çünkü hələ də aktualdır. Dövrümüzdəki problemlərlə, insanların sosial, mənəvi durumu ilə səsləşir.

**R.K.:**

– Hələ də “O olmasın, bu olsun” filminin personajlarında özümüzü tanıya bilirik. Yəni identifikasiya prosesi təkrarlanır.

**N.C.:**

– Bu, acı da olsa, həqiqətdir. Amma gəlin mövzumuza qayıdaq. Yeri gəlmışkən, publisistika müqayisəsi apardıq. Amma maraqlıdır ki, o zamanın da romanı yazılmadı. Eynilə indiki kimi... Bəli, obyektiv səbəblər var idi. Sovet dövrü imkan verməzdi o mərhələ ilə bağlı romanlar yazılsın. Heç o dövrün izlərinin belə bədii ədəbiyyatda, ən azı, strix şəklində, epizod şəklində olsa belə, qalmasına da imkan verilməzdi. Tarix göstərdi ki, verilmədi də.

**R.K.:**

– Rusiya İmpariyası süqut etdi. Roman yazmaq gücündə olan qüvvələr də ya repressiya olundu, ya da bolşevik – kommunist ideologiyasının ilgiməna aldanıb həmin tarixlə maraqlanmadılar. O zaman cəmi bir-iki nəfər var idi ki, roman yaza bilərdi.

**N.C.:**

– Kimi nəzərdə tutursunuz?

**R.K.:**

– “Köhnə qvardiya”dan Məmməd Səid Orudbadını, Yusif Vəzir Çəmənzəminlini nəzərdə tuturam. Əbdürrəhim bəy Haqverdiyev “teatr orbiti”ndə özünü rahat hiss edirdi, Mirzə Cəlilin isə üslub təcrübəsi və hekayə stixiyası roman haqqında düşünməyə imkan verirdi.

**N.C.:**

– Yaxşı, bu, o dövrün obyektiv səbəbləri. Bəs bu dövrün obyektiv səbəbləri nədən ibarətdir? Axi bizdə roman çox yazıldı. Həm də yaxşı romanlar da yazıldı. Maraqlı eksperimentlər meydana çıxdı. Sadəcə, onlar uzaq tarixi mərhələni yazmağa, yaxud magik-realistik əsərlər qələmə almağa daha çox üstünlük verdilər. Çünkü o uzaq tarixi keçmişlə bağlı “Həqiqəti nə dərəcədə dedim?” suali ilə onları çox çək-çevirə salan olmayıcaqdı... Ancaq heç kim

azadlıq mücadiləsinin aparıldığı dövrü, xalqın tarixi əhəmiyyətli mübarizəsini romanın içərisindən keçirə bilmədi.

**R.K.:**

– Birinci səbəb odur ki, Azərbaycan ədəbiyatının başı müharibəyə qarışdı. Müharibə və Qarabağ mövzusu, qaçqın məsələsi daha aktual oldu. İkinci səbəb isə ondan ibarət idi ki, azadlıq və müstəqillik mövzusu bu ədəbiyyat üçün sanki qəfil gəlmişdi.

**N.C.:**

– Yəni demək istəyirsiniz ki, psixoloji olaraq buna hazır deyildik?

**R.K.:**

– Sovet ədəbiyyatının yetmiş illik total hökm-ranlığından sonra bu möhtəşəm milli hadisələrə məfkurə, estetik, bədii təxəyyül baxımından da hazırlıq olmaq asan deyildi. Təsəvvür edirsınız, nəsrimiz roman - reportaj səviyyəsində belə bu mövzunu içərisindən keçirə bilməyib. S.Əhməddlinin "Yanvar hekayələri"ndən başqa, həmin məqamda isti – isti nəsə yaranmadı. 5 – 10 şeirdən başqa. Millət yalnız qəzet oxuyurdu.

Uzun müddət nəsrimiz Azərbaycan dövlətçiliyinin təbliğində yaxasını, təəssüf ki, kənara çəkdi... Azərbaycan dövlətini yaradan böyük kişilərin obrazları yaranmadı. Bu mənada son illər S. Rüstəmxanlının nəşr yaradıcılığı xoş bir istisnadır.

**N.C.:**

– O zaman belə çıxır ki, öz canlı tarixi personajları, fiqurları, xarakterləri, epizodik obrazları ilə birlikdə "canlı roman" yazan Əjdər Ol böyük cəsarət nümayiş etdirib?

**R.K.:**

– Məncə də.

**N.C.:**

– Mən isə daha çox bir səbəb üzərində dayanıram. Mənə elə gəlir ki, bu hadisələr, müxalifət, iqtidar, siyasi oyunlar, siyasi prosesin mənzərəsi, üstəgəl, "Hansısa reallığı verərsəm, birdən müxalifət tərəfdarı kimi görünə bilərəm, verməsəm, kimlərinsə rolunu daha çox şışırtmış olaram" qorxusu olub yazıçılarımızın canında. Yəni buna onların cəsarətsizliyi səbəb olub.

**R.K.:**

– Bəlkə, 37-ci ildən, sovet dövründən gələn qorxu hissi də hələ içimizdədir... Təsadüfi deyil ki, biz müstəqilliyimizə qovuşduğda belə sandıq ədəbiyyatımız ortaya çıxmadi. Ruslardan, hətta özbəklərdən də çıxdı, amma bizdən çıxmadi.

**N.C.:**

– Yaxşı, əsər haqqında danışaq... Və əvvəlcə ondan başlayaq ki, yarıroman, yarıpublisistik əsər kimi görünən, postmodern roman elementlərindən yararlanmanın diqqət çəkdiyi, bəzi alamda, xüsusilə təhkiyəsi ilə ənənəvi romanı xatırladan, metroman elementləri müşahidə edilən və s. bir mətnlə üz-üzəyik. Bu, mənim gör-düklərimdir. Bəs sizin gördüyüünüz mənzərədə bu qarışılıq varmı? Bir də, təbii ki, nə dərəcədə prosesə adekvat roman olduğunu soruşturmağam...

**R.K.:**

– Nəzərə alaq ki, müstəqilliyin qazanıldığı ilk dövrün hadisələrindən on il keçdikdən sonra da həmin dövrü yazıçılarımız bərpa edə bilmədilər. Çünkü o hadisələr epik miqyas və yanaşma tələb edir, ciddi fəlsəfi ümumiləşdirmələr, cəsarət tələb edir. Dediym kimi, həmin hadisələrin daşıyıcıları bu gün də ortadadırlar. Niyə tarixi belletristikaya çox meyil etdilər? Sovet tarixi romanının hazır modelləri var. Ona görə də bizdə tarixi romanların çoxu bir-birinə oxşayır. Müəyyən zaman keçəndən sonra keçmiş rekonstruksiya etmək yazıçıdan müəyyən yaddaş tipi tələb edir. Janr həm də yaddaş tipi ilə bağlıdır. Məsələn, quzey Azərbaycanının insanının yaddaşında şah obrazı dərin deyil. Amma bizdə bəy obrazı daha maraqlıdır, daha yaxındır. Bu, uzun söhbətdir.

Əjdər Olun romanına qayıdaq və romanın strukturundan başlayaqq. Ənənəvi romanlara baxanda struktur dərhal görünür. Bölmələr, fəsillər, keçidlər mənasında... Amma maraqlıdır ki, sanki burada heç bir keçid yoxdur, sanki monoloq təhkiyəsi "hakimi – mütləq"dir. Məsələn, qəhrəman nənəsinin portretini yaratdığı yerdə birdən-birə keçir 88-ci ilin, 90-cı illərin əvvəl-lərinin hadisələrinə...

**N.C.:**

– Amma maraqlıdır ki, keçidlərin olmaması oxucuya maneçilik törətmir. Məncə... Tutaq ki, cinayətkar Babayardan danışlığı məqamda birdən-birə hadisələrin içərisindən heç bir keçidsiz-filansız başqa bir hadisəyə adlanılır və... normal bir adlama olur... Oxucu zaman, məkan, hadisə, mühit dəyişikliyindən narahatlıq yaşamır. Adaptasiya tez baş verir... Və mətnin gedisi təxəyyülərə hazırlıq da tələb etmir oxucudan. Hətta bir anlıq çəşqinqılığın yarandığı keçidlərdə belə bu elə bir anlıq olur. Adlama, keçid dərhal baş verir.

**R.K.:**

- Mən hətta deyərdim ki, əksinə, bəlkə də, Əjdər Ol düz edib ki, keçidlər yaratmayıb. Əgər struktur tələblərinə əməl etsəydi, təhkiyənin obrazı dəyişərdi. Bəzən düşünülmüş, ənənəvi roman strukturu yazıçının əl-qolunu bağlaya bilir. Burada isə Əjdər Olun təhkiyə sisteminə heç nə mane olmur. Struktur "çəpərləri" onun hekayə və bədii portretlərində olduğu kimi, bütövlük təşkil edir. Gerçək tarixi adlar qalereyası Əjdər Olu xalqın "meydan" obrazını yaratmağa sövq edib.

**N.C.:**

- Amma bir romanda ola biləcək qədər çox personaj var... Və məncə, ümumilikdə xalq obarzı deyil bu... Xalq öz fərdləri, xarakterləri, şəxsiyyətləri ilə, nümayəndələri ilə, dərdləri və ağrıları ilə görünür. Azadlıq hərəkatının iştirakçılarının əksəriyyətini əsərdə görürük... Həm də doğrusu ilə, yanlışı ilə. Bir personaj kimi yazıçının özü, qardaşı, nənəsi, ən əsası, başqa tarixi simalar - şairlər, yazıçılar, siyasetçilər... Bu, bir xalq obrazı deyil. Bu, ayrı-ayrılıqda vətəndaş olan və vətəndaş ola bilməyənlərin obrazlarıdır. Vətəndaş ola bilmək üçün mübarizə aparan və bu mübarizəyə qoşulmaq istəməyənlərin obrazlarıdır...

**R.K.:**

- Bəli, hamımız oradayıq. Əsərin sonunda bir cümlə var ki, mənim çox xoşuma gəldi: "Yenə də işə gedirdim. Artıq yazdığını romanından çıxmışdım". Yəni müəllif mətnə dövr kimi, tekst kimi yanaşıb. O, mətnin içində olub, tamamlandıqda isə artıq başqa mətnə keçib. Yəni neçə zamandır ki, mən başqa bir gerçəklilikdə idim, roman qurtardı, deməli, mənim "gerçəkliyim" də qurtardı. Deməli, keçirəm başqa bir gerçəkliyə. Sonunda o cümlənin verilməsi, bəlkə də, oxucu üçün bir ipucu təqdim edir ki, gerçəklik roman kimi yaşanıb. Gerçəklik aktı artıq son məqamda qapanıb. Müəllif o anda da "Mən artıq ora qayıtmırıam. Mən özüm orada personaj idim, müəllif deyildim", - deyir. Əjdər Ol romanın içində özü də personaj kimi yaşayır, roman bitdikdən sonra isə artıq başqa "status"a keçdiyini bəyan edir.

**N.C.:**

- Amma müəllif aradabir çox bariz şəkildə görünürdü də. Bəlkə də, romanda qüsurlardan biri də budur. Bəzən personaj kimi meydana çıxır, bəzən isə - xüsusilə mətnə ironik müdaxiləsi ilə - məhz müəllif kimi görünür. Bəlkə də, elə qarşıqlıq bir az da bunun özündə idi. Əjdər Olun

üslubundakı ironik ştrixlərlə müdaxilə yaratdığı portretlərdən, yəqin ki, yadınızdadır da. Bax bu romanda da yazıçı müəyyən məqamlarda özünü saxlaya bilmədən bu müdaxilələrə yol verir. Və məhz belə anlarda müəllif kimi meydana çıxır. Halbuki müəllifi mətndən uzun zaman uzaq tutub. Müdaxilə anında isə, əksinə, personajlıqdan uzaqlaşır. Bu da romandaki təzadlı məqamlardan biri kimi diqqəti dərhal çəkir. Xüsusilə də ona görə ki, bəzi məqamlarda və bariz şəkildə görürün. Hər addımda deyil... Ümumiyyətlə, roman-daki janr qarşıqlığı haqqında nə deyə bilərsiniz?

**R.K.:**

- Bəli, müəyyən məqamlarda sanki avtobiografik roman - salnamə oxuyursan. Hiss edirsən ki, hadisələrin gedişi ilə bağlı müəllifin öncədən gündəlik qeydləri olub. Baş verən hadisələrin əhəmiyyətini vaxtında anlayıb. Hər halda, oturub təxəyyülünü bütün gücü ilə işə salıb hadisələri yenidən bərpa etməyib... Bax belə məqamlarda da yazıçının isti-isti qeydə aldığı hadisələri bir-birinə birləşdirən nöqtələr həmən o kiçik janrlardır: lətifələr, atmacalar, yiğcam portretlər, humoristik ümumiləşdirmələr... Mənə elə gəlir, bunlar əsərə ayrıca rəng qatır.

**N.C.:**

- Bəli, hətta roman daxilində özünü çox bariz şəkildə göstərən kiçik hekayə süjetləri də var... Xarakterik portretlər də...

**R.K.:**

- Düzünü deyim ki, yazıçının yaratdığı portretlərə mən inanıram. Çünkü ştrixləri inandırıcıdır. Uğurlu bədii detallar isə yaddaqalandır... Əjdər Ol obrazlarından bir anlığa da olsa "kənara çəkilə bilir". Bu isə çox vacib məqamdır. Məhz kənara çəkilmə olanda bədii obraz yaranır.

**N.C.:**

- Mənə elə gəlir ki, o, bu kənaraçəkilmələrə həm də bir çox obrazları yaradakən onlara obyektiv yanaşlığı bacarması ilə nail olub. Məsələn, hadisələrin düz mərkəzdən olan Bəxtiyar Vahabzadənin obrazı yaradılarkən onun yalnız çox müsbət bir tərəfini deyil, xarakterik cizgilərinin toplusunu verir. Eyni zamanda onun elə bir mənfi xüsusiyyətini qeyd edir ki, artıq oxucu Əjdər Olu subyektiv bir yanaşmada günahlandırıa bilmir. Xalqın naminə Bəxtiyar Vahabzadə bunu etdi, televiziya partladıldığı zaman rus generalının üzünə tübürdü, yeri gələndə özünü zərbə altına qoydu...

Bax bu cür məqamlar - bilmirəm, yazıçı bunu əsərə bilərəkdən gətirib, ya təsadüfən belə almış

- seçilmiş “gerçek roman” təyinatını təsdiqləyir. Yəni bu məqamda məsələ təkcə olanların gərçəklilikində deyil, həm də ziddiyətliliyindədir. Bu ziddiyətlərin bir rakursdan deyil, müxtəlif rakurslardan təqdimatındadır. Çünkü əslində, o dövrün real siyasi mənzərəsi, siyasi ab-havası və ümumilikdə mövcud əhvali-ruhiyyə kimliyindən asılı olmayaraq insanları fərqli istiqamətlərə sürükləyə, bir-birinə zidd qərarlar verdirə, bir-biri ilə uyuşmayan reaksiyalar göstərməsinə səbəb ola bilərdi...

**R.K.:**

– Hətta mən fikirləşdim ki, Əjdər Ol bu mənada da cəsarət sahibidir.

**N.C.:**

– Raziyam... “Gerçek roman”da ən riskli məqam da elə budur... Çünkü müəllifin əsərinə gətirdiyi qəhrəmanların hamısı real şəxslərdir, əksəriyyəti sağdır, sağ olmayanların da varisləri var. Və bizdə bu cür düşüncələrə yanaşma, adətən, çox həssas olur.

**R.K.:**

– Amma riskə getməsəydi, boynuna götürdüyü mövzunu gerşəkləşdirə bilməzdi. Əjdər Ol fabulizasiya (fabullaşdırma) priyomundan istifadə edir, yəni real hadisələri və faktları yaşıntıları ilə, emosional yanaşmaları ilə zənginləşdirir. Əks halda əsər sənədlə roman, yaxud publisistika zonasına girmə təhlükəsi ilə üzləşə bilərdi. Məsələnin yaxşı bir tərəfi də odur ki, yazıçı personajlara qiymət vermir, sadəcə, təsvir edir, təqdim edir.

**N.C.:**

– Bu, çox vacib xüsusiyyətdir. Hadisə, situasiya, mimika, jest, personajın rəftarı və reaksiyası... özü danişir. Müəllif yox. Onun dəyərləndirməsi olsaydı, əksinə, mətn korlanardı bundan...

**R.K.:**

– Hə, məsələn, Heydər Əliyevlə Nodar Şaşiqoğunun söhbəti... Nodar Şaşiqoğlu deyir: “Ona görə yanınızda oluram ki, bir vaxt gələcək, sizin rolunuzu mən oynayacağam”. Heydər Əliyev isə “Lazım deyil, buna ehtiyac yoxdur, mən öz rolumu özüm yaxşı oynayıram”, – deyə cavab verir. Sonra təhkiyə davam edir və başqa bir mətləbə keçilir. Yəni dəyərləndirmə yoxdur.

Janr məsələsinə gəlinçə, əslində, bu, hardasa “fakt romanı”dır, “reportaj romanı”dır. “Fakt romanı” Avropada, xüsusən Polşada çox məşhurdur. Burada sənədlilik, dokument üst mövqeyə malikdir. Düzdür, bədii ədəbiyyatda sənədlilik

kateqoriyasının özü də bir qədər yaygın anlayışdır: əgər yazıçı yaddaşından, təxəyyülündən keçirsə, artıq “sənədlilik statusu”nu itirmiş olur. Burada yaxın keçmişimizin gerçək, ziddiyətlə hadisələri və şəxsiyyətləri haqqında ətraflı məlumat verilir. Burada sanki jurnalistika ilə avtobiografik romanın elementləri sintez edilir. Mətnin elə yerləri var ki, publisistik təsir bağışlıyır, informativ yüksəlməsi də var. Bu həm də “portretlər romanı”dır...

**N.C.:**

– Bəli, xüsusilə də dövrün mənzərəsini yaratmaq istədikdə daha xarakterik informasiyalar verilir. Bu da hər zaman olmasa da, müəyyən məqamlarda mətnə informasiya yükü gətirir. Bunun da səbəbi, təbii ki, tam mənzərə yaratmaq cəhdididir.

**R.K.:**

– Həm də müəllif o dövrün mətbuatını da izləyib, çox araşdırıb, kim gəldi, kimlər getdi. Bu roman haradasa media yaddaşını da əvəz edir. Amma düzünü deyim ki, “bu qarışığılığın” özü də gözəldir.

**N.C.:**

– Sizcə, bu, mətnə mənfi heç nə gətirmir?

**R.K.:**

– Bədii mətn yeknəsəq, monoton olmamalıdır. Axi roman yeganə janrdır ki, hələ kanonik formaya düşməyib, qapıları karvansara qapısı kimi açıqdır. Demokratik janr kimi, məsələn, reportaj da, bir kino afişasını da strukturuna daxil edə bilər. Yəni bu günün romanı sintezi və montajı sevir. Ə.Olun romanı da bu sıradandır.

**N.C.:**

– Sizcə, bu montajın içərisində Babayar, cinayətkar mühiti nə dərəcədə romanın mətninin içərisinə girə bildi? Əfqanıstanı başa düşdük. Dağılmaqla olan sovet ölkəsinin dağılma başlanğıcı kimi, ilkin hadisələrin ilkin mərhələsi kimi vacib idi. Amma cinayətkar mühiti, oğurluqla bağlı hadisələrin təsviri romanın əsas xətti ilə nə dərəcədə əlaqə yarada bildi? Əslində, düzünü desəm, o hadisələr çox maraqlı idi. Amma bir qədər kənar təsir bağışlayırdı. Mənə görə... Tutaq ki, mən onun tamamilə müstəqil bir süjet kimi işlənməsini istərdim. Bəs sizcə, nə dərəcədə əlaqə qurula bildi?

**R.K.:**

– Bilirsinizmi, hər bir yazıçının ehtiyatında fərqli intriga yaratmaq üsulları, oxucunu cəlb etmək, mətnə maraqlılıq əmsalını gücləndir-

mək vasitələri var. Məsələn, Qərb yazıçıları triller yazdıqda belə, mətnə mütləq bir sevgi xətti, bir detektiv elementi və s. əlavə edirlər. Bu romanın da mahiyyəti və təbiəti belədir ki, o, Azərbaycan cəmiyyətinin yaxın keçmişinə ayna tutmaq istəyir. Yazıçı heç nə uydurmaq istəmir. Özü də əsərin əvvəlində bəyan edir ki, heç nə uydura bilmirəm. Bu, bizim bildiyimiz yaxın tarixdir. O hadisələri təsvir etmək, Nemət Pənahovun portretini vermək, yaxud onun dediklərini yazmaq hələ roman üçün azdır. Amma kriminal, xaotik mühitin təsviri artıq romana üstünlük gətirir və oxucunu darıxmağa qoymur. Əks halda roman uduzardı. Əjdər Olun yaddaşı iki məsələyə çox həssasdır: söz yaddaşı və portret. Aradan neçə illər keçsə də, o, hadisələrin vizual təsvirini və şəxslərin portretlərini verə bilir. Bir də onda güclü dialoji söz yaddaşı, dialoji sözü təsvir etmək bacarığı var... Personajı harada nə dedi?.. Dialoqu olduğu kimi verə bilir. Özü də Əjdər Olun təhkiyəsinin bir üstünlüyü də var ki, onun dialoqları inandırıcıdır. Bəzən elə yazılı olur ki, personajın yerinə dialoq qurur.

**N.C.:**

– Və dialoqları mənasız bir şəkildə uzadır. Bu da o dəqiqə oxucu tərəfindən hiss olunur.

**R.K.:**

– Əjdər Olun epik yaddaşı dialoqu canlı təqdim edə bilir. İstər hekayələrində olsun, istərsə də bu romanda. Bu mətnin uduş nöqtələrindən biri maraqlı ünsiyyət situasiyalarında baş vermiş dialoqların verilməsidir. Kövrək, məhrəm detallar var: məsələn, atasının gəlişi və oğlanları ilə görüşü, pul verməsi, gedərkən siqnal verməsi və üümümlilikdə bunu heç vaxt etməsə də, indi etməsi... Bu kontekstdə rayondan gəlmış bir şəxsin davranışısı, bu ata obrazı, bəlkə də, o dövrü mənə tanıda biləcək mükəmməl obrazdır.

**N.C.:**

– Bununla da razıyam. Dövrlə, mühitlə bağlı elə xarakterik xüsusiyyətlər və detallar verir ki, istər-istəməz yaddaşa çökə bilir. Məsələn, heç vaxt övladlarını qucaqlamayan ata bu ağır günlərdə bunu edir... Şəxsən mənim yaddaşimdə bu romanın iləşib qalan bir neçə səhnədən biri budur.

**R.K.:**

– Bəli. Cəbhə üçün pul yiğilir, gəlib oğluna verir və sadəcə, “aparıb verərsiniz”, - deyir və bu cür strixlər zaman keçdikcə unudulacaqdır. Amma bu əsər onları qoruyub saxlayır. Nəsri də nəsr

edən məhz bu cür detallardır. Əsl nəşr atmosferi yaranan detallar var bu əsərdə. Proza atmosferi yaranan detallar...

**N.C.:**

– Məsələn, kəsilmiş qol məsələsini yadınıza salmaq istəyirəm. Həm realdır, həm xarakterikdir, həm də yaddaqlan. Onun təəssüratı uzun zaman yaddaşimdə qaldı. Canlı, tənha, sahibini axtaran, tapa bilməyən, azmış...

**R.K.:**

– Bu romanda detallar kifayət qədər səpələnibdir. Bu detalları bir sujet – təhkiyə məxrəcinə yiğmaq cəhdinin özü də maraq doğurur. Dediyim kimi, romanda reportaj havası da var, avtobiografik kontekst də güclüdür. Əgər roman hadisələrin baş verdiyi dövrə yazılmış olsayıdı, rahatlıqla “reportaj-roman” adlandırma bilərdik. Bəlkə, qarma-qarışılığın içərisində Əjdər Ol o cür kompozisiya yarada bilməzdi?

**N.C.:**

– Bəs bu romanda necə?

**R.K.:**

– Bu, həm personajların sayına və siqlətinə, həm də hadisələrin epik miqyasına görə romanıdır. Və bütün o real personajların fonunda 90-ci illərin mənzərəsini yaratmaq bacarığı, doğrudan da, hörmətə layiqdir. Bir də romanda bir şey də xoşuma gəldi ki, “mən” şəxs əvəzliyindən istifadə edilmədi. Bu da romanı memuar romanı olmaqdan qurtardı.

**N.C.:**

– Amma etiraf etməliyik ki, romanda memuar elementləri çoxdur.

**R.K.:**

– Amma öz “məni”ni “kadr arxasında” saxlaması bu romanın memuar romanı, xatırə romanı olmaqdan kənarlaşdırıldı.

**N.C.:**

– Romanla bağlı bir maraqlı məqamı da qeyd etmək istəyirəm. Müəllifin Şərif Ağayarla bir səhbətini dinlədim. “Kulis”də. Orada da bu məsələ səsləndirildi. Şərif sual verdi ki, hadisələr 88-ci ildə başlayır və atəşkəsdə bitir. Müəllif “Mənim üçün roman orada başlayır, orada da bitir”, - deyir. Həqiqətən də, roman özü bir mərhələdir və başlığı zaman Tarixin təsdiqlədiyi bir faktdır. Amma atəşkəslə bitməsi mənə elə gəlir ki, haradasa yarımcıqlıq təəssüratı verir əsərə. Hadisələrin məhz bu hadisələrə dirənməsi. Düzdür, atəşkəs, həqiqətən də, hansısa bir mərhələnin bitməsi idi. Bu, bəlkə də, o yarımcıq-

lığı vermek üçündür... Bununla belə, bitməmiş mərhələnin xoşagəlməz, qəbul edilməz bir sonu... Sanki barışığımız, qəbul etdiyimiz təəssürati yaradır...

**R.K.:**

– Təkrar edəcəyəm bir fikrimi. Əgər yazıçı bir romanın süjetinin konkret tarixini göstərisə, hansı dövrə aid olduğunu verirsə, bu artıq reportaj janrıdır. Sənədli romandır.

**N.C.:**

– Deyirsiniz ki, bu, janrin tələbidir?

**R.K.:**

– Bəli. Amma mən istəməzdəm ki, o, konkret tarixi göstərsin. Hadisələrin özü tarixi nişan verir.

**N.C.:**

– Amma mən bunun bir az da simvolik bir mənalandırma olduğu qənaətinə gəlirəm.

**R.K.:**

– Adətən, bütün romanlarda istənilən sonluq ya oxucu auditoriyasının təfəkküründə, ya da ümumiyyətlə, simvolik status qazanır. Bütün roman sonluqlarında hər zaman məna axtarırlar: görəsən, bu yarımcıqlıqdə nə var?! İstənilən romanın hansı hadisə ilə bitməsi bəzən yazıcıının özündən asılı olmadan mistik, simvolik məna qazanır. Atəşkəs mövzusu da simvolik məna daşıyır. Ancaq mən inanmiram ki, yazıçı romanı yazmağa başladığı zaman məqsədli şəkildə o “atəşkəs”ə doğru getmiş olsun.

**N.C.:**

– Məqsədli olmasa da, təhtəlşür belə olsa, gedib. Axı həqiqətdə baş vermiş, real hadisələrin gedışatı, diktəsi var. Biz qalib bir dövlət, qalib bir xalq deyilik, atəşkəsi hələ də qurbanlar, şəhidlər verə-verə yaşayırıq.

**R.K.:**

– Bəli, travmalı yaddaşın daşıyıcısıyıq.

**N.C.:**

– Və o cür emosional yaştınlar, sonda isə atəşkəs... Sizdə necə oldu, bilmirəm, amma mən romanı bitirəndə “emosional sönüm”ni yaşadım. Emosiya ilə başlayan azadlıq mücadiləsi və əldə olunan atəşkəsin ağrısını duydum.

**R.K.:**

– Mən də sizinlə razılaşıram. Hər bir mətnin mənaları, törəmə əmsali var. “Lo” romanını yaşıarı edən bir səbəb də var: bu romanın hər zaman auditoriyası olacaq. Çünkü indiyə qədər o dövrün hadisələrinin energetikası bədii nəşrin energetikasına çevrilmədi. Yəni xalqın meydan-

pasionarlığı nəşrimizdə görünmədi. Həm də fərqi yoxdur hadisələri kənar qüvvə yaratdı, KQB yaratdı, yoxsa kosmik qüvvə yaratdı... Bu artıq heç bir məna daşımir. Əgər Azadlıq meydanı aşib-daşırıda, heç kim evdə yatmirdisa, bu artıq yatmış aslanın oyanması demək idi. Pasionarlıq enerjisi çox nadir hallarda yaşadığı dövrdə bədii mətnin enerjisiniə çevrilə bilir. İnqilablar, müharibələr, üsyənlər...- bunlar bir xalqın pasionarlığıdır. Və xalqın pasionarlığını bədii mətnə çevirmək imkanı az olur. Mən tariximizi bədii ədəbiyyatdan oxumaq istəyirəm. Çünkü tarix elm kimi heç də həmişə həqiqətləri deyə bilmir, hər zaman ideologiyanın təsiri altında olur. Rəqəmlər və hadisələrin quru təfsilatı var, amma insanı görmürsən...

**N.C.:**

– Hər zamanki problemimiz... Günün ideolojiyası nəyi diktə edirsə, tarixçi onu yazır, sənin beyninə də onu ötürürər... Biz bunu yaşamışıq. 75 illik tarix bizə bunu göstərdi. Bu cümləni, bəlkə, mən də işlətmışəm: “Bu əsəri, ən azından, tarixi faktların təsviri baxımından oxumağa dəyər”. Halbuki bu, əsasən, əsərə çəkilmiş əziyyətə, meydanda olan “fakt var, proza yox” həqiqətinə haqq qazandırmaq istəyi olub. Amma bu roman haqqında belə deyə bilmərəm. Çünkü burada fakt da var, dövrün, hadisələrin, yaştınların emosional yükü də.

**R.K.:**

– Düzdür, elə səhifələr var ki, informasiya ilə həddindən çox yüklənib. Və həmin anda düşünürdüm ki, Əjdər müəllim bu yerləri daha canlı edə bilərdi. Şairdir axı... Əjdər Ol səmimidir. Bəlkə də, bu əsərə uğur gətirən həm də odur ki, o hər şeyi səmimi şəkildə və cəsarətli yazıb. Hər qəhrəmanın özünün etik obrazı var və Əjdər Ol bu etik obrazı diqqətdən yayındırmır, idealizə də etmir. Hətta çəkinmir də ki, qəhrəmanlarının çoxu sağıdır, oxusalar, görəsən, nə deyərlər. Bu gün bizim bildiyimiz detallar, vaxt gələcək, itəcək. Bax o zaman bu romanın tarixi roman janrına transformasiya imkanı da olacaq...